

ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTİ VƏ İZAHLI QEYDLƏR

31 dekabr 2016-ci il tarixinə

VÖEN: 1000552581

Müəssisə və təşkilat: Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Sahə(fəaliyyət növü): Digər qrupa daxil edilməyən sair siyasi təşkilatların fəaliyyəti
Mülkiyyət forması(hüquqi forması): Xüsusi
Ünvan: Bakı şəhəri 12-ci açırım küçəsi 70a

1. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası haqqında
Təşkilat Ədliyyə Nazirliyindən 12 avqust 2005 ci ildə qeydiyyatdan keçmiş və o vaxtdan da fəaliyyətə başlayıb. Hesabat dövründə 10 nəfər işçisi olmuşdur.

Missiya və məqsədlər

BAXCP məqsədi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin qorunmasına və ərazi bütövlüyünün bərpa edilməsinə və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı yolu ilə demokratik hüquqi dövlətin formalaşdırılmasına kömək etməkdən ibarətdir.

2. ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTİ

1. Hesabatın hazırlanmasının əsasları
BAXCP maliyyə hesabatı Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydasına uyğun hazırlanıb.
2. Qiymətləndirmə metodu

Maliyyə fəaliyyətinin nəticələri və maliyyə vəziyyəti haqqında hesabatları hazırlanarkən mühasibat ucotunun hesablaşma metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsipinə əsaslanaraq hazırlanmışdır.

3. Maliyyə fəaliyyətinin ölçülməsinə maddi təsir göstərən spesifik ucot siyasətləri aşağıdakılardır:
1. Gəlirin tanınması

Kassa	----	0.0 AZN
Büdcədən daxilolmalar	----	98214.28
Əvvəlki illərdə bölüşdürülməmiş mənfəət(zərər)	----	0.00 AZN
Üzvlük hqaları	----	0.00 AZN
Hesabat dövründə daxil olan ianələr	----	4218.0 AZN
Qüdrət Həsənzadə (AZE 14340471 Səbail RPİ 15.04.2015. ASAN 3)		
Qeyd: Hesaba qoyulmuş 4218.0AZN məbləğ ianədən 3865.50 manatı (2000 AVRO) Avropa Mühafizəkarlar Alyansına üzvlük haqqı üçün köçürülüb, 19.33 manat xidmət haqqı tutulub, qalan məbləğ partiyanın icarə haqqına ödənilmişdir.		
Cəmi ianələr	----	4218.0 AZN
Cəmi pul vəsaitləri	----	102432.28 AZN

4. Cari işlərə sərf olunmuş vəsait.
Partiyanın mərkəzi qərargahının icarə haqqı ---- 1793.20 AZN
Dəftərxana xərcləri ---- 137.0 AZN
Elektrik enerjisi ---- 542.12
Su haqqı ---- 100.0

Cəmi ---- 2572.32 AZN

5. Digər xərclər (bank xərci) ---- 522.83 AZN

6. İctimayətlə əlaqələr və seçkilərin
kecirilməsi üzrə xərclər ----- 67707.5 AZN
7. Siyasi partiyanın saxlanması və informasiya təminatına çəkilən xərclər
Siyasi partiyanın saxlanması xərci ----- 26560.83 AZN
İnternetdən (informasiya təminatı) istifadə ----- 1518.8 AZN
- Cəmi ----- 28079.63 AZN
8. Aşağı təşkilatlara ödəmələr ----- 3550.0 AZN
9. 1 nömrəli formada hesabat dörü üzrə torpaq tikili və avadanlıq sətirində göstərilən 8437.50 AZN məbləğ 2015-ci ilin avadanlıqların (kompüterlər, notebooklar, printerlər) qalıq dəyərindən (11250 AZN) 25% illik amortizasiya məbləği (2182.50 AZN) çıxıldıqdan sonra qalan hissəni əks etdirir.
10. Pul vəsaitləri və onların ekvivalentləri sətirində göstərilən 17.08 AZN məbləği partiyanın 31 dekabr 2016-cı il tarixə bank hesabında (0.11 AZN) və kassa hesabında (16.97 AZN) qalan 17.23 AZN isə 2015-ci ilin 31 dekabra qalıq pul vəsaitini əks etdirir.
11. Cəmi xalis aktivlər bölməsində göstərilən məbləğ (8454.58 AZN) isə uzunmüddətli aktivlərin (8437.50 AZN avadanlıqların qalıq dəyəri) və qısamüddətli aktivlərin (17.08 AZN pul vəsaitləri) cəmini əks etdirir.

Rəhbər: _____

Rasqull.

“ 01 ” *May* 2017 ci il

